

"Əlilliyi olan şəxslərin abilitasiyası qaydası" və "Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi qaydası"nın təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.10-cu və 1.1.11-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. "Əlilliyi olan şəxslərin abilitasiyası qaydası" təsdiq edilsin (əlavə olunur).
2. "Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi qaydası" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar 2020-ci ilin 1 yanvar tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov

Bakı şəhəri, _____ 2019-cu il

№ __

Əlilliyi olan şəxslərin abilitasiyası qaydası

1. Ümumi müddəalar

1.1. Bu Qayda "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hazırlanmışdır və əlilliyi olan şəxslərin abilitasiyası ilə əlaqədar münasibətləri tənzimləyir.

1.2. Bu Qaydada "abilitasiya" dedikdə əlilliyi olan şəxsin mövcud potensialını maksimum inkişaf etdirməklə, sərbəst yaşamaq imkanlarının artırılması başa düşülür.

1.3. Abilitasiyanın məqsədi anadangəlmə və ya uşaqlığın erkən dövrlərində sağlamlıq imkanlarının məhdudlaşması ilə əlaqədar həyat fəaliyyətinin əsas kateqoriyalarından hər hansı biri və ya bir neçəsi üzrə bacarıqlara malik olmayan və onsuz necə yaşamağı bilməyən şəxslərə bu bacarıqların qismən və ya tam öyrədilməsi, eləcə də əlilliyi olan şəxsin mövcud potensialını maksimum inkişaf etdirməklə, sərbəst yaşamaq imkanlarının artırılmasıdır.

2. Abilitasiya üzrə tədbirlərin hazırlanması

2.1. Əlilliyi olan şəxslər üçün abilitasiya tədbirləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən tərtib edilir.

2.2. Abilitasiya üzrə tədbirlərin hazırlanması aşağıdakı mərhələlərdən ibarətdir:

2.2.1. abilitasiya üçün imkanların (potensialın) qiymətləndirilməsi;

2.2.2. abilitasiya proqnozunun müəyyən edilməsi;

2.2.3. abilitasiya tədbirlərinin müəyyən edilməsi.

2.3. Abilitasiya tədbirləri əlilliyi olan şəxsin Fərdi Reabilitasiya Proqramı hazırlanan zaman müəyyənləşdirir.

2.4. Abilitasiya tədbirlərin hazırlanması ilə bağlı digər məsələlər əlilliyi olan şəxsin Fərdi Reabilitasiya Proqramının hazırlanması qaydasına uyğun olaraq həyata keçirilir.

3.. Abilitasiya tədbirlərinin təsdiq edilməsi və həyata keçirilməsi

2.1. Əlilliyi olan şəxsin abilitasiyası üzrə tədbirlər Fərdi Reabilitasiya Proqramının tərkib hissəsidir və həmin Proqrama əlavə kimi bu Qaydanın Əlavə 1-də müəyyən edilmiş məzmununda və formada təsdiq edilir.

2.2. Əlilliyi olan şəxslərin abilitasiyası ilə bağlı tədbirlərin təsdiq edilməsi və həyata keçirilməsi ilə bağlı digər məsələlər "Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi qaydası"na uyğun olaraq həyata keçirilir.

2.3. Abilitasiya tədbirlərinin yerinə yetirilməsi barədə hesabat bu Qaydaya 2 nömrəli Əlavədə müəyyən olunmuş məzmununda və formada tərtib edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2019-cu il __ __ tarixli __ nömrəli qərarı ilə
təsdiq edilmiş "Əlilliyi olan şəxslərin abilitasiyası qaydası"na Əlavə 1
Əlilliyi olan şəxsin abilitasiya tədbirlər (Fərdi Reabilitasiya Proqramına əlavə)

Abilitasiya tədbirlərinin adı	Tədbirlərin həyata keçirilmə müddəti	İcraçı	Yerinə yetirilmə və ya yetirilməmə barədə qeyd (Səbəb göstərməklə)
Ünsiyyət bacarığının öyrədilməsi			
Öyrənmə bacarığının öyrədilməsi			
Davranışına nəzarət etmə bacarığının öyrədilməsi			
Sərbəst hərəkət etmə bacarığının öyrədilməsi			
Səmtlənmə bacarığının öyrədilməsi			
Digər			

Abilitasiya məzmunu ilə razıyam _____
imzası

Tibbi-sosial ekspert komissiyasının sədri _____
Sədrin imzası və möhürü

Tibbi-sosial ekspert komissiyasının üzvü _____
imzası

Tibbi-sosial ekspert komissiyasının üzvü _____
imzası

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2019-cu il __ __ tarixli __ nömrəli qərarı ilə
təsdiq edilmiş "Əlilliyi olan şəxslərin abilitasiyası
qaydası"na Əlavə 2

Əlilliyi olan şəxsin abilitasiya tədbirlərinə yerinə yetirilməsi barədə hesabat
(Fərdi Reabilitasiya Proqramının yerinə yetirilməsi barədə hesabatına əlavə)

- I. Abilitasiya tədbirlərinin nəticələrinin qiymətləndirilməsi:
- ünsiyyət bacarığının kompensasiyası,
 - öyrənmə bacarığı,
 - davranışına nəzarət etmə bacarığı,
 - sərbəst hərəkət etmə bacarığı,
 - səmtlənmə bacarığı,
 - digər

Verilmə tarixi " __ " __ 20__ il

Tibbi-sosial ekspert komissiyasının sədri _____
Sədrin imzası və möhürü

Tibbi-sosial ekspert komissiyasının üzvü _____
imzası

Tibbi-sosial ekspert komissiyasının üzvü _____
imzası

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2019-cu il __ __ tarixli __ nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi qaydası

1. Ümumi müddəalar

1.1. Bu Qayda "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu və 11-ci maddələrinə əsasən hazırlanmışdır və əlilliyi müəyyən edilmiş şəxslərin Fərdi Reabilitasiya Proqramının (bundan sonra – fərdi proqram) hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi ilə əlaqədar münasibətləri tənzimləyir.

1.2. Fərdi proqram əlilliyi olan şəxsin tibbi, peşə-əmək, psixoloji-pedagoji reabilitasiyası və sosial bacarıqların inkişafı, eləcə də abilitasiyası ilə əlaqədar kompleks tədbirləri özündə əks etdirir.

1.3. Əlilliyi olan şəxslər üçün hazırlanan fərdi proqram orqanizmin funksional pozuntularına, insanın həyat fəaliyyətinin başlıca kateqoriyalarının məhdudluq dərəcəsinə, reabilitasiya və abilitasiya potensialına uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən tərtib edilir.

1.4. Dövlət müəssisələri, idarələri və təşkilatları fərdi proqramın icrasını təmin etməlidirlər.

2. Fərdi proqramın hazırlanması və təsdiq edilməsi

2.1 Əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu təyin olunduqdan sonra qiymətləndirmə tarixindən 10 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi (bundan sonra – MEİS) tərəfindən əlilliyi olan şəxsin əks əlaqə vasitələrinin birinə fərdi proqramın hazırlanması üçün vaxt və yer barədə məlumat göndərilir. Əlilliyi olan şəxs əlilliyi ilə əlaqədar gələ bilmədiyi hallarda fərdi proqram onun yaşadığı yerdə hazırlanır.

2.2 TSEK tərəfindən hazırlanmış və əlilliyi olan şəxsin özü, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağın qanuni nümayəndəsi tərəfindən imzalanmış fərdi proqram MEİS-in Əlillik altsisteminə daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron

imza ilə təsdiq edilir. Fərdi proqram bu Qaydasına Əlavə 1-də müəyyən olunmuş məzmununda və formada təsdiq edilir.

2.3 Əlilliyi olan şəxsin özü, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağın qanuni nümayəndəsi fərdi proqramdan və onu imzalamaqdan imtina etdikdə bu məsələ TSEK tərəfindən aktlaşdırılır. Akt üzrə müvafiq məlumatlar MEİS-in Əlillik altsisteminə daxil edilir, TSEK sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir.

2.4 Aparılmış araşdırmalar və ya daxil olmuş müraciətlər üzrə əlilliyi olan şəxsin fərdi proqramına yenidən baxılması zərurəti yarandığı zaman TSEK, həmin şəxsi dəvət edir. Bununla əlaqədar olaraq, MEİS üzərindən həmin şəxsin əks əlaqə vasitələrindən birinə (e-poçt, SMS, rəsmi məktub və s.) məlumat göndərilir.

2.5 2.4-cü bənddə qeyd edilmiş halda, həmçinin, fərdi proqramın hazırlanmasından, hazırlanmış fərdi proqramı heç bir əsas gətirmədən imzalamaqdan, müayinədən keçməkdən imtina etdikdə, müayinə zamanı şəxsin sağlamlığının real vəziyyəti ilə ona təyin olunmuş əlillik üzrə məlumatlarla ziddiyyət aşkar edildikdə, TSEK həmin şəxsə təyin olunan müavinət, təqaüd və əmək pensiyası ödənişinin dayandırılması məqsədilə Nazirliyin aidiyyəti strukturuna məlumat göndərir. Qərar üzrə müvafiq məlumatlar MEİS-in Əlillik altsisteminə daxil edilir, TSEK sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir. Fərdi proqram təsdiq edildiyi gündən müavinət, təqaüd və əmək pensiyası ödənişi bərpa olunur.

2.6 Fərdi proqram hazırlanan zaman əlilliyi olan şəxsin, sağlamlıq imkanları məhdud uşaqların və onların qanuni nümayəndələrin fikirləri və seçimləri nəzərə alınmalıdır.

2.7 TSEK əlilliyi olan şəxsin tibbi, psixoloji-pedaqoji, peşə-əmək, ətraf mühit amillərinin, həyat fəaliyyətinin, mənzil-məişət şəraitinin, reabilitasiya və abilitasiya potensialının kompleks qiymətləndirilməsini həyata keçirir, reabilitasiya-ekspertiza diaqnostikasını aparır, reabilitasiya və abilitasiya potensialını dəyərləndirir, reabilitasiya və abilitasiya proqnozunu, əlilliyi olan şəxsin itirilmiş funksiyalarının bərpası və ya kompensasiyasına yönələn reabilitasiya vasitələri və xidmət, o cümlədən abilitasiya tədbirlərini, eləcə də sanator-kurort müalicəsini müəyyənləşdirir. Bu zaman əlilliyi olan şəxsin məişəti, ictimai peşə fəaliyyəti, maraq dairəsi, sosial statusu və real imkanları nəzərə alınır.

2.8 Zəruri hesab edildiyi hallarda TSEK, aidiyyəti üzrə mütəxəssisləri fərdi proqramın hazırlanması prosesinə cəlb edə bilər.

2.9 Fərdi proqram əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunu müəyyən olduğu müddətə tərtib olunur. TSEK hər bir reabilitasiya tədbirinin həyata keçirilməsi müddətlərini, fərdi proqramın müddətindən çox olmamaqla müəyyən edir.

2.10 Fərdi proqram əlilliyi olan şəxslərə münasibətdə ildə bir dəfə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara münasibətdə isə 6 ayda bir dəfə yenidən nəzərdən keçirilir.

2.11 Fərdi proqrama əlavə və ya dəyişikliklər edilməsi zərurəti yaranarsa, TSEK bu məsələyə proqramda müəyyən olunmuş müddətdən əvvəl baxır.

2.12 TSEK əlilliyi olan şəxsin özünə, sağlamlıq imkanları məhdud 18 yaşınadək qanuni nümayəndəsinə reabilitasiya tədbirlərinin məqsədi, vəzifəsi, proqnozu, sosial-hüquqi səmərəsi və gözlənilən nəticələr barədə məlumat verməlidir.

2.13 Əlilliyi olan şəxsin özü, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağın qanuni nümayəndəsi tərtib olunmuş fərdi proqramı və onun icrası barədə məlumatları əldə etmək hüququna malikdir.

2.14 Əlilliyi olan şəxsin özü, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağın qanuni nümayəndəsi TSEK-in qərarından inzibati qaydada və ya məhkəməyə şikayət edə bilər.

2.15 Hazırlanmış fərdi proqram MEİS-in e-sosial internet portalında əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların qanuni nümayəndələrinin şəxsi kabinetlərində (bundan sonra - şəxsi kabinet) yaradılmış xüsusi bölmədə əks olunur.

2.16 Şəxsi kabinetdə fərdi proqram üzrə icra olunmuş bütün tədbirlər barədə məlumatlar yerləşdirilir.

3. Əlilliyi olan şəxslərin Fərdi Reabilitasiya Proqramının həyata keçirilməsi

- 3.1. Fərdi proqram üzrə müəyyənləşdirilmiş tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti icraçılara fərdi proqramdan çıxarış göndərilir. Mümkün olduğu hallarda çıxarış elektron formada aidiyyəti üzrə ötürülür. Digər hallarda isə kağız daşıyıcılarda rəsmiləşdirilir.
- 3.2. Çıxarışı qəbul edən icraçı görülmüş işlərə dair məlumatı rübdə bir dəfədən az olmamaqla elektron, bu mümkün olmadığı halda isə kağız daşıyıcıda TSEK-ə təqdim etməlidir.
- 3.3. TSEK fərdi proqramda nəzərdə tutulan tədbirlərin icrasına və əlilliyin ya sağlamlıq imkanlarının məhdudluğunu təkrar təyinatı zamanı bu tədbirlərin effektivliyinə nəzarəti, eləcə də aparılan tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyasının və sosial bacarıqların inkişafının nəticələrinin qiymətləndirilməsini həyata keçirir.
- 3.4. Əlilliyi olan şəxsin təhsili və peşə hazırlığı, məşğulluğu və mövcud infrastrukturun müyəssərliyi fərdi reabilitasiya proqramına uyğun olaraq "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada təmin edilir.
- 3.5. Fərdi proqram üzrə tədbirlərə görə icraçı kimi müəyyənləşdirilmiş Nazirliyin strukturuna daxil olan, həmçinin strukturuna daxil olmayan tabeliyindəki qurumların həyata keçirilməsi tələb olunan tədbirlər, eləcə də görülmüş işlərə dair məlumatlar MEİS üzərindən ötürülür.
- 3.6. Fərdi proqramının yerinə yetirilməsi barədə hesabat bu Qaydanın 2 nömrəli Əlavəsində müəyyən olunmuş məzmununda və formada MEİS-ə daxil edilir.

Fərdi Reabilitasiya Proqramı

nömrələnmə diqqətlə baxın

1. Adı, soyadı, atasının adı _____
2. Doğum tarixi _____
3. Cinsi _____
4. Şəxsiyyət vəsiqəsinin № _____
5. Yaşayış yeri və ya faktiki məskunlaşdığı ünvan _____
6. Telefon _____
7. Ailə vəziyyəti _____
8. Ailə tərkibi (say) _____
9. Əlillik dərəcəsi _____
10. Əlillik və ya sağlamlıq imkanlarının məhdudluğunun səbəbi _____
11. Əlillik və ya sağlamlıq imkanlarının məhdudluğunun müddəti _____
12. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların bacarıqlarına dair suallar:
 - 12.1 İcra edə bildiyi və bacarmadığı fəaliyyətlər;
 - 12.2 Nəyi etmək bacarığının olması arzusu;
 - 12.3 Üzləşdikləri problemlər, onların baş vermə yerləri və zamanları;
 - 12.4 12.3-cü bənddə qeyd olunmuş problemlərin bədən, hissiyyat, şüur, ünsiyyət və davranış bacarıqlarına təsiri;
 - 12.5 İkinci dərəcəli hansı əlavə problemlər ortaya çıxır;
 - 12.2. Müəssərliklə əlaqədar problemlər və onlarla mübarizə.
13. Hərəkət növü: əlil arabası, ayağı ilə, digər reabilitasiya vasitələri ilə
14. Həyat fəaliyyətinin əsas kateqoriyalarının "Əlilliyin müəyyən olunması meyarları"nda qeyd olunmuş məhdudlaşması dərəcəsi.
 - 14.1. özünəqulluq bacarığı;
 - 14.2. sərbəst hərəkət etmə bacarığı;
 - 14.3. istiqamət seçmə bacarığı;
 - 14.4. ünsiyyət bacarığı;
 - 14.5. davranışına nəzarət etmə bacarığı;
 - 14.6. öyrənmə bacarığı;
 - 14.7. əmək fəaliyyəti bacarığı.
15. Mənzil şəraiti barədə məlumatlar(şəxsi ev, kirayə, valideynləri ilə qalır, ödəniş etmədən yaşayır, evsiz, işlədiyi yerdə, dövlət təminat müəssisəsi)
16. Əlilliyi olan şəxsin gəlirləri (işsizlikdən sığorta ödənişi, əlilliyə görə əmək pensiyası, əmək haqqı, müavinət, təqaüd, özünüməşğulluq, digər)
17. Yaşayış yeri üzrə memarlıq və inşaat xidmətləri üçün uyğunlaşma ehtiyacları:
 - 16.1. Bina üzrə baryerlər və uyğunlaşdırma ehtiyacları:
 - 16.1.1 Evin ətrafı;
 - 16.1.2 Avtodayanacaq;

- 16.1.3 Bina girişi rampaları və kandarlar;
 16.1.4 Ümumi hissələr;
 16.1.5 Lift;
 16.1.6 Binadaxili pilləkənlər və rampalar;
 16.2. Mənzil daxili baryerlər və uyğunlaşdırma ehtiyacları:
 16.2.1 Giriş və otaqlar arası qapıların ölçüləri və kandarlar;
 16.2.2 Sanitar qovşağı;
 16.3. Kommunal xidmətlər üzrə mövcud problemlər.
 18. Müəssər olmayan ətraf mühit:
 17.1 Ticarət mərkəzi;
 17.2 Bank;
 17.3 Poçt xidməti;
 17.4 Səhiyyə müəssisəsi;
 17.5 Təhsil müəssisəsi;
 17.6 Mədəniyyət, əyləncə və idman müəssisəsi;
 19. Təhsili üzrə müəssərlik ehtiyacları
 20. İş yeri və məşğulluq
 21. Əlilliyi olan şəxsləri təmsil edən təşkilatlarda üzvlüyü və seçki orqanlarında iştirakı
 22. Zərərli vermişlər və asılılıq dərəcəsi: alkoqol, tütün və digər toksik maddə istifadəçisi
 23. Əlilliyin olan şəxsi müşayiət edən şəxsin adı, soyadı, ata adı və telefonu _____
 21. Fərdi Reabilitasiya Proqramı tərtib olunub ilk dəfə, təkrar, ___ müddətə
 22. Fərdi reabilitasiya hazırlanma tarixi _____
 23. Növbəti müayinə tarixi _____
 24. Reabilitasiya tədbirlərinin aparılmasına dair göstəriş _____
 25. Tibbi reabilitasiya tədbirləri

Tibbi reabilitasiya tədbirlərinin adı	Tədbirlərin həyata keçirilmə müddəti	İcraçı	Yerinə yetirilmə və ya yetirilməmə barədə qeyd (Səbəb göstərməklə)
İxtisaslaşmış müalicə			
Bərpa müalicəsi			
Cərrahi müalicə			
Sanator-kurort müalicəsi			
Tibbi reabilitasiya məqsədilə texniki vasitələrlə təchizat			

26. Peşə-əmək reabilitasiyası tədbirləri

Peşə-əmək reabilitasiyası tədbirlərinin adı	Tədbirlərin həyata keçirilmə müddəti	İcraçı	Yerinə yetirilmə və ya yetirilməmə barədə qeyd (Səbəb göstərməklə)
Peşə yönümü			

Peşə təlimi və peşə hazırlığı			
Məşğulluğun təmin edilməsi			
İş şəraitinin uyğunlaşdırılması			
Məşğulluğun izlənməsi			

27. Sosial bacarıqların inkişafının tədbirləri

Sosial bacarıqların inkişafının tədbirlərinin adı	Tədbirlərin həyata keçirilmə müddəti	İcraçı	Yerinə yetirilmə və ya yetirilməmə barədə qeyd (Səbəb göstərməklə)
Mənzil şəraiti və ətraf mühit			
Müəssərlik			
Erqoterapiya			
Pedagoji			
Psixoloji			
Mədəni-məişət			
Bədən tərbiyəsi və idman			

28. Reabilitasiya vasitələri və xidmətləri

Tədbirlərin adı	Tədbirlərin həyata keçirilmə müddəti	İcraçı	Yerinə yetirilmə və ya yetirilməmə barədə qeyd (Səbəb göstərməklə)
Avtomobil			
Təkərli oturacaq			
Eşitmə aparatı			
Qoltuq ağacı			
Əsa			
Protezləşmə			
Digər vasitələr			

29. Pc reabilitasiya tədbirləri (yalnız sađlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün doldurulur)

Tədbirlərin adı	Tədbirlərin həyata keçirilmə müddəti	İcraçı	Yerinə yetirilmə və ya yetirilməmə barədə qeyd (Səbəb göstərməklə)
Məktəbəqədər tərbiyə və təhsil alma (məktəbəqədər təhsil müəssisəsinin tipi)			
Orta təhsil alma (ümumi tipli, kiçik qruplarda, tədris prosesində xüsusi rejim gözlənilməklə; evdə, reabilitasiya mərkəzində və s.)			
Peşə təhsili alma (uyğun bilinən peşə və ixtisas, peşə təhsil müəssisəsinin tipi; əyani, qiyabi, ev şəraitində və s.)			
Pedaqoji-psixoloji korreksiyanın aparılması (nitq pozuntusu, ailə, müəllim, uşaq kollektivi ilə əlaqə, sosial, məişət bacarıqlar və s.)			

Qeyd: 26-29-cu bəndlərdə qeyd olunmuş cədvəllərdə "İcra müddəti" bölməsində reabilitasiya tədbirinin başlanması və qurtarması tarixi yaxud müddətsiz olduğugöstərilməli, "İcraçı" bölməsində icraçılar aydın, dəqiq və səliss qeyd edilməli (məs. məşğulluq mərkəzi, dövlət və ya qeyri dövlət reabilitasiya mərkəzi, səhiyyə, təhsil müəssisəsi və s.) və "Yerinə yetirilmə" cədvəldə göstərilən adına uyğun gəlmir bölməsində reabilitasiya tədbirinin hansı səbəbdən həyata keçirilməməsinin səbəbi izah edilməlidir.

Fərdi reabilitasiya proqramının məzmunu ilə razıyam _____
Əilliyi olan şəxsin imzası

Tibbi-sosial ekspert komissiyasının sədri

Sədrin imzası və möhürü

Tibbi-sosial ekspert komissiyasının üzvü

imzası

Tibbi-sosial ekspert komissiyasının üzvü

imzası

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2018-ci il __ __ tarixli __ nömrəli qərarı ilə
təsdiq edilmiş "Fərdi Reabilitasiya Proqramının
hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi
qaydası"na Əlavə 2

Fərdi Reabilitasiya Proqramının yerinə yetirilməsi barədə hesabat

II. Tibbi reabilitasiya tədbirlərinin nəticələrinin qiymətləndirilməsi:

- itirilmiş funksiyanın kompensasiyasına nail olmuşdur (tam, qismən);
- itirilmiş funksiyaların bərpası (tam, qismən);
- müsbət nəticələr müşahidə olunmur;

III. Peşə-əmək reabilitasiya tədbirlərinin nəticələrinin qiymətləndirilməsi:

- Əvvəlki iş yerinə uyğunlaşdırma;
- əmək şəraitini dəyişməklə köhnə iş yerinə uyğunlaşma;
- yeni peşə (ixtisas) alması;
- uyğun iş yerinin seçimi;
- xüsusi iş yerinin yaradılması;
- məşğulluğun dayanıqlılığının izlənməsi;
- müsbət nəticələr müşahidə olunmur.

IV. Sosial bacarıqların inkişafının tədbirlərinin nəticələrinin qiymətləndirilməsi:

- özünəxidmət bacarıqlarının əldə edilməsi (tam, qismən);
- məişət fəaliyyəti bacarıqlarının bərpası (tam, qismən);
- yaşayış şəraiti və ətraf mühitin uyğunlaşdırılması;
- sosial statusun bərpa edilməsi;
- müsbət nəticələr müşahidə olunmur.

V. Pedaqoji-psixoloji reabilitasiya tədbirlərinin nəticələrinin qiymətləndirilməsi:

- ünsiyyət bacarığının kompensasiyası və ya bərpası,
- öz davranışına nəzarət etmə bacarığı,
- tam ümumi təhsil, peşə təhsilinin alması,
- hər hansı ixtisasa yiyələnməsi,
- peşə istehsalat uyğunlaşmasına nail olma,
- iş yerinə və peşəsinə bağlanma;

Verilmə tarixi " __ " __20__ il

Tibbi-sosial ekspert komissiyasının sədri

Sədrin imzası və möhürü

Tibbi-sosial ekspert komissiyasının üzvü

imzası

Tibbi-sosial ekspert komissiyasının üzvü

imzası